

# Avropa Parlamenti faktiki olaraq Prezident İlham Əliyevin dediyi “Qarabağ Azərbaycandır!” sözlərini təkrar edib

Avropa Parlamenti “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və komissiya-nın vitse-prezidenti/Aİ-nin Şərqi Tərəfdəşlığı Programı üzrə xarici siyaset məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı 2019/2209(INI) nömrəli qətnamə qəbul edib. Əvvəllər ölkəmizin ən ciddi tənqid-çilərindən biri, Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştrevičus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotiqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorovanın (Çexiya) iştirakı ilə hazırlanmış bu qətnamə Azərbaycanın diplomatik qələbələri siyahısına daxil olmaqla bərabər, həm də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müd-dəalardan ibarətdir.

AZƏRTAC xəbər verir ki, budəfəki sənədi elə preambulunda Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tə-ləblər” adlı 2009/2216(INI) nömrəli qətnaməsinə istinad edilir. Bizim yaxşı yadımızdadır, bu tarix erməni diplomatiyasının tarixinə qara gün kimi daxil olub. Qətnamədə iki də-fə - 8-ci və 10-cu bəndlərdə erməni qüvvələri tərəfindən tu-tulmuş ərazilər “işgal edilmiş ərazilər” adlandırılıb.

Avropa Parlamenti faktiki olaraq Prezident İlham Əliyevin dediyi  
“Qarabağ Azərbaycandır!” sözlərini təkrar edib

## Өvvəli 1-ci səh.

On il bundan əvvəl həmin qətnaməyə bir istinadda Avropa Parlamentinin Cənubi Qafqazda münaqişələrə öz münasibətini bir daha bildirməli ve təsdiqləməli olduğu ciddi sərhədlər göstərilmişdi. Bir daha xatırladaq ki, həmin qətnamədə Avropa Parlamenti regiondakı üç dövlətin ərazi bütövlüyünü dəstəklədiyini birmənali şəkildə ifadə edib, erməni tərefinin manipulyasiya etdiyi "teyini-müqəddərat hüququ"nun adını birçə dəfə də çəkməyib və beleliklə erməni şərhçiləri bu sənədi istedikləri kim mi interpretasiya etmək imkanından məhrum edib.

Avropa Parlamentinin qəbul edilmiş yeni qətnaməsi Ermənistanın diplomatik fiaskolar seriyasının davamı olub. Bu dəfə də “təyini-müqəddərat hüququ” barədə birçə kəlmə də yoxdur. Burada qeyd etmək lazımdır ki, buna heç də asanlıqla nail olunmayıb. Avropa Parlamentinin Kipr-dən ve Yunanıstandan olan üzvlərinin timsalında erməni lobbisi iki dəfə qətnamənin mətninə xilaskar “təyini-müqəddərat” saman çöpünü daxil etməyə cəhd göstərib (onlar anlamadılar ki, bu, Kipr məsələsində bumeranq kimi onların özüne zərbə ola bilər). Əvvəlcə, 2017/2130(INI) nömrəli qətnamədəki ifadəni sözbəsöz təkrar edən (yeni münaqişənin nizamlanmasının üç prinsipini sadalayan) düzəliş etmeye cəhd göstərildi, bu cəhd baş tutmayandan sonra elə həmin deputatlar mətnə sadəcə 2017-ci il qətnaməsinə istinad daxil etməyə çalışıllar. Onu da deyək ki, ikinci cəhd məkli şəkildə - cüme günü axşam, komitədə səsvermə ərefəsində göstərildi. Görünür, onlar ümid edirdilər ki, iş həftəsi başa çatandan sonra hemkarları evlərinə gedəcək və sonuncu dəqiqədə “dürtülmüş” düzəlişi heç kəs ləğv etməyəcək. Lakin avropalıların xoşməramlı jestindən Ermənistanın sui-istifadə etməsi kimi acı təcrübədən dərs almış komitə üzvləri hər iki dəfə prinsipiallıq göstərdi ve lobbiçilərin bu kələklərini redd etdi.

Qəbul edilmiş qətnamənin qiymətli cəhəti ondan ibarətdir ki, bu sənəd mövcud oxşar münaqişələrə fərqli yanaşma tətbiq etməyin yolverilməz olmasını dünya birliyi tərəfindən get-gedə daha çox başa düşülməsini eks etdirir. Gəlin xatırlayaq, Ukrayna, Gürcüstan və Moldovada münaqişələrə münasibətdə ərazi bütövlüğünün həmişə dəsteklənməsi bildirildiyi halda Ermənistan-Azerbaycan münaqişəsinə gəldikdə, "ATƏT-in Minsk qrupunun səylərinin dəsteklənməsindən" danışılır, bu cür yanaşma bizi həmişə məyus edir, erməniləri ise, eksinə, sevindirirdi. Bugünkü qətnamə dünya birliyinin oxşar təbəti münaqişələrə münasibətdə dualizmdən uzaqlaşmasına göstərən aşkar faktdır. Doğrudur, sənədin (b r) bəndində ATƏT-in Minsk qrupunun səylərinin dəsteklənməsindən danışılır, lakin burada ermənilərin çox xoşadığı üç prinsipi amorf şəkilde tekrarlamadan münaqişənin BMT Nizamnaməsində və 1975-ci il Helsinki Yekun Aktında eks olunmuş beynəlxalq hüquq normaları əsasında nizamlanmasının zəruriliyi vurğulanır. Bu norma ve prinsiplərin məzmunu, xüsusən təyini-müqəddərat məsələsində onların reallaşması çərçivələri nədən ibarətdir - qoy ermənilər zəhmət çəkib bu sənədlərə müraciət etsinlər. Hərçənd, Helsinki sənədinin mövcud olması barədə susmalarına görə şübhə etmirik ki, onlar həmin sənədi diqqətə öyrənilər və xalqların təyini-müqəddərat hüququnun reallaşdırılması üçün bu sənəddə göstərilən meyarları çox yaxşı bilirlər.

Yeri gəlmışkən, indi biz qətnamənin ən maraqlı məqamlarına keçirik.

Məsələnin mahiyyətini tam anlamaq üçün sənədin mətnini göz qabağında tutmaq yaxşı olar. Beləliklə, preambulun M. bəndi xüsusi diqqət, ən başlıcası - sətirlər arasında mənəni oxumaq bacarığı tələb edir. Göründüyü kimi, bu bənd iki hissədən ibarətdir - nöqtəli vergüle (;) qədər və ondan sonra. Həqiqətən, nəzərdən keçirilən bənddə bu durğu işaresi çox vacib və Ermənistan üçün çox xoşagelməzdır, çünkü “;” işarəsi tehlil olunan bəndin birincisi və ikinci hissələri arasında bir növ ayıricı hədd kimi xidmət edir və dəqiq ismarıç göndərir ki, sənədin bu bəndinin həmin iki hissəsini həm ayrılıqla, həm də ümumi kontekstdə nəzərdən keçirmək lazımdır.

Beləliklə, bəndin birinci hissəsin-də səhbət ondan gedir ki, "Şərq Tə-rəfdaşlığı ölkələrinin müstəqilliyi, su-verenliyi və ərazi bütövlüyü hələ də həll edilməmiş regional münəaqişələr, xarici təcavüz (!) və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi (!) ucbatından pozulmuşdur..." və ilaxır, ayırcı nöqtəli vergülə qədər.

Bəli, gördüyüümüz kimi burada Ermenistanın adı çəkilmir, lakin, necə deyərlər, iblis təfərrüatda gizlənir. Ayırıcı nöqtəli vergüldən sonra, yeni preambulun bu bəndinin ikinci hissəsində yazılılanlar hər şeyi aydınlaşdırır və Ermənistana biabırçı təcavüzkar statusu verir. İkinci hissədə isə üçüncü ölkənin adı çəkilir, lakin bu, çox eleqant və ince şəkilde edilir, faktiki olaraq eyhamla bildirilir ki, birinci hissədə adıçəkilən həmin ölkə ilə yanaşı, hem də Ermənistandan səhbət gedir: "bu münaqişələrin eksəriyyətində (!)" Avropa parlamentarilərinin fikrincə, üçüncü ölkə "neqativ rol" oynayır. Həmin üçüncü ölkənin adını burada tekrarlamayacaqıq, xüsusən ona görə ki, arzu edənlər qətnamənin mətnindən bunu özləri üçün aydınlaşdırıa bilərlər. Bizim üçün isə vacib olan odur ki, preambulun bu bəndinin ikinci hissəsində "bütün bu münaqişələr" barədə deyil, "bu münaqişələrin eksəriyyəti (!)" barədə səhbət gedir. Təfərrüatda gizlənən "iblis" budur. Yəni əger "bu mü-

naqışelərin eksəriyyətində” həmin üçüncü ölkənin əli varsa, azlıqda qalmış munaqişədə əli olan Ermənistan deyilsə, hansı ölkədir? Əgər sənədin bu bəndinin birinci hissəsində qeyd edildiyi kimi, BÜTÜN bu munaqişələrdə, “xarici təcavüz” və “davam edən işğal” baş verirse və “bu munaqişelərin eksəriyyətində” adıçəkilən üçüncü ölkənin əli varsa (belə çıxır ki, “munaqişelərin eksəriyyəti” dedikdə Ukrayna, Moldova və Gürcüstan da baş verən munaqişələr nezərdə tutulur), onda azlıqda qalmış Ermənistan-Azərbaycan munaqişəsində xarici təcavüzkar və işgalçi rolunu adı çəkilməyən hansı “sirlə” ölkə yerinə yetirir? Axi Azərbaycan özü özüne hücum etməyib və özü özünü işğal etmeyib!

Bu yerde uşaqlar üçün bir tapma-  
ca yada düşür: "Ağacda iki quş otur-  
muşdu. Övçü bu quşlardan birini vur-  
du. Ağacda neçə quş qaldı?"  
Bunadək işlər olsa da, Fermançıyan

Burada isə, əlbəttə, Ermenistan da var. Avropanı Parlamenti çox ince formada, ad çəkmədən Ermənistani xarici təcavüz töredən və xarici ölkənin ərazisini işğal edən ölkə hesab edib. Diplomiya dilinin gözəlliyyi də budur - ad çəkilmir, amma söhbət eley qurulur ki, iştisna metodları müsahibi mehz şənən açıb demədiyin nəticəyə gətirib çıxarır, sən öz ismaricını ünvan sahibinə tam həcmədə cətdirirsən.

Qətnamənin preambleyunun bu bəndində daha bir maraqlı məqam var. Avropa Parlamenti xarici təcavüzün və işğalın neqativ nəticələri barədə söz açaraq, insan haqlarının pozulmasını qeyd edir. Bu, çox vacibdir. Burada erməni diplomatiyasının Ermənistan-Azərbaycan münaqişə-

sini bir ölkənin digərinə qarşı təcavü-zü sahəsindən ... "insan haqları" sa-həsinə keçirmək kimi gülüncü cəhdə-ri yada düşür. Guya bu münaqişənin nizamlanmasında erməni əhalinin özünü ayrıca xalq elan etmək hüqu-qunu əsas götürmək, Azərbaycan Konstitusiyasına məhəl qoymamaq, özbaşına referendumlar keçirmək, birtərəfli qaydada ayrılmak və sair sərsəmliliklər (insan haqları konsepsi-yasının bəniləri onların təliminin zo-rakı separatizmə şamil olunmasını eşitsəydilər, qəbirde çevrilərdilər). Münaqişəyə "insan haqları" çaları verməyə cəhd edən təkcə bu gün özünü yeni "qərbpərest" komandanın nümayəndəsi kimi qələmə verən Zoqrab Mnatsakanyan deyil, onun sələfi Edvard Nalbandyan da, məsə-lən, "Alman dalğası"nın müxbiri Jan-na Nemtsovaya müsahibəsində bu ruhda danışmağa çalışmışdı. Yeri gəlmişkən, müxbir nazırın Qarabağın erməni sakinlərinə insan haqları ver-mək və eyni zamanda Azərbaycan icmasının həmin hüquqlarını tamamıla unutmaq cəhdil ilə əlaqədar sə-mimi heyvətləndiyini bildirmişdi.

İndi işe gördüğümüz kimi, Avro-  
pa parlamenti bu gün qəbul edilmiş  
qətnamədə irəvanlı "liberalların" in-  
san haqları məsələsi ilə spekulyasi-  
ya etmək cəhdlərini faktiki olaraq  
rədd edib, eyhamla bildirib ki, təca-  
vüz və işğal insan haqlarını, ilk növ-  
bədə, bu işğalın qurbanları olan  
qaçqınların və məcburi köçkünlərin  
hüquqlarını pozur.

Preambulun bir qısa bəndində ermənilərin mövqelərinə bu qədər zərbə vurulur!"

(b o) bəndində xarici qoşunların işgal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırış var. Bu bənd ərazilərində işgalçı qoşunların dislokasiya edildiyi "Şərq Tərəfdasılığı"nın iştirakçıları olan bütün ölkələrə və deməli, əraziləri Ermənistan tərəfindən işgal edilmiş Azərbaycana da aiddir. Heç bir istisna yoxdur, cənab təcavüzkarlar! İşgalçi əbdiləşdirmək baş tutmayacaq, əraziləri azad etməli olacaqsınız!

Avropa Parlamentinin qətnaməsində daha bir yeni element ondan ibarətdir ki, Avropa İttifaqı Şərqi Tərəfdəşliğinin iştirakçıları olan ölkələrin "beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində" (b m bəndi) suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləyir. Erməni rəsmiləri öz xalqını hələ də belə bir tezisə aldatmaqdə davam edir ki, guya dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin hələ Azərbaycan müstəqillik əldə edənə qədər onun tərkibindən guya "çıxmış" Dağlıq Qarabağa "aidiyəti yoxdur" və beləliklə, "Arsa-xın öz müqəddəratını təyin etmesi Azərbaycanın ərazi bütövlüyünü əsla pozmur, Azərbaycan müstəqillik əldə edəndən sonra guya Qarabağ heç vaxt onun ərazisinə daxil olmayıb. Avropa Parlamentinin qətnaməsində Avropa İttifaqının "ərazi bütövlüyü" anlayışının məhz nədən ibarət olması dəqiqləşdirilir, bu cür spekulyasiyalar rədd edilir və bu məsələyə qəti nöqtə qoyulur. Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyərkən, məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, yəni Dağlıq Qarabağ regionu ilə birlikdə ərazini nəzərdə tutur. Avropa Parlamentinin İrəvana ismarıcı məhz bu dərəcədə dəqikdir və indi bu məqam qəbul edilmiş qətnamənin (b m) bəndində eks olunub.

Ən böyük sensasiya isə qətnamənin həmin bəndində təsbit olunmuş “[dövlətlərin] bu prinsiplərin təmin olunmasının [Avropa İttifaqı tərəfindən] bütövlüklə dəstəklənməsidir” (“support their efforts to fully enforce those principles”). Avropa İttifaqı ilk dəfədir ki, dövlətlərin öz suverenliyi-

ni, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyüni və siyasi müstəqilliyini güclətəmin etmək hüququnu neinki taniyib, həm də bu səyləri dəstəkləyib!

Yuxarıda adını çəkdiyimiz Helsingi  
ki Aktında güc tətbiq etməyin ve güc  
tətbiq etməklə hədələməyin yolveril-  
məzliyi prinsipi ilə spekulyasiya  
edən İrəvana bu da aydın siqnaldır.  
Axı, beynəlxalq hüquq münaqişələrin  
həlli zamanı güc tətbiq edilməsinə  
təcavüzkar üçün münasib olan  
müəyyən andan (ermeni tərefin inter-  
pretasiyasında 1994-cü ildə atəşkəs  
haqqında sazişin imzalandığı andan)  
etibarən deyil, prinsipcə, yolverilməz  
sayır. Ermenistan-Azerbaycan mü-  
naqişesində indiki status-kvonun qə-  
bul edilməsindən dünya birliyinin, o  
cümlədən Avropa İttifaqının və  
ATƏT-in Minsk qrupunun imtiyətini et-  
məsi təbidiir, çünki status-kvo lap əv-  
vəldən qeyri-qanuni güc tətbiq edil-  
məsinin nəticəsi olub. Buna görə də  
gül tətbiq etməyin və güc tətbiq et-  
məklə hədələməyin yolverilməzliyi  
prinsipi 1994-cü ildə atəşkəs anin-  
dan deyil, onun ilk dəfə tətbiq edil-  
məsindən əvvəl qüvvəyə minir. İlkin  
status-kvo məhz odur!

Beləliklə, təcavüz və işgalların qurbanları olan ölkələrin öz ərazi bütövlüyünün güclə təmin edilməsinə (enforce) səylərinin Avropa İttifaqı tərəfindən qətnamədə ifadə olunmuş dəstəklənməsi İrəvana daha bir ismarıcıdır - güc tətbiq edilməsi 1994-cü ildən deyil, Ermənistan-Azərbaycan dövlət sərhədinin hər hansı silah növü ilə ilk dəfə icazəsiz keçildiyi andan qeyri-qanunidir. Qətnamənin (b o) bəndində tələb edilir ki, eger könüllü olaraq ilkin mövqelərə, yəni dövlət sərhədindən kənarə çəkilməsələr, işğal olunmuş ölkənin qəbul edilmiş və bu gündən etibarən Avropa İttifaqı tərəfindən dəstəklənən öz ərazi bütövlüyünü güclə təmin etmək hüquq var!

Bu işe beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişesinə dair qəbul edilmiş sənədləri kitabxanasında həqiqətən inqilabi yenilikdir. Bu yeniliyə zərurət Ermənistandan inadkarcasına bunu anlaması istəməməsi nəticəsində yaranıb ki, beynəlxalq birlik tərəfindən qəbul edilmiş bütün əvvəlki qətnamələr sadəcə kəğız parçası deyil, onları yerinə yetirmək lazımdır (və bunu təcavüz qurbanlarının işğal olunmuş torpaqlarının məcburi şəkildə azad edilməsi və qəbul edilmiş sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpa olunması hüququnun sənəddi şəkildə təsdiqlənməsini gözlemədən könüllü şəkildə etmək lazımdır (və hələ bunu etmək gec deyil)!  
A. R. Bələbatov

Avropa Parlamentinin bugünkü qətnaməsi "Şərq Tərəfdalılığı"nın iştirakçıları olan ölkələrdə onilliklər boyu uzanan münaqışələr barəsində Avropa İttifaqının birgə mövqeyinin ifadəsi oldu. Bu qətnamə Al-nin və programın iştirakçısı olan altı ölkənin dünən keçirilmiş birgə onlaysammitinin siyasi ahəngini müəyyən edib. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi həmin sammitdə Avropa Parlamenti qəti həlli tələb olunan Ermenistan-Azərbaycan münaqışesində dövlətimizin ədalətli mövqeyini tam dəstəklədi. Bu dəstək həm də Avropa İttifaqı Şurasının keçmiş prezidenti, Avropa Xalq Partiyasının sədri Donald Tuskun sammit başlanğıcından bir neçə saat əvvəl yaşılmış parlaq bəyanatında da ifadə olunub. AZERTAC bu haqda dərhəl məlumat verib. Bu gün Avropa İttifaqının bütün gusələrindən seçilmiş nümayəndələr ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış dövlət sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək Prezident İlham Əliyevin tarixi "Qarabağ Azərbaycandır!" frazاسını təkrarlayıblar.